



# RESPUBLİKA

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

27 MAY 2018-ci il BAZAR

№ 118 (6151)

GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSIAL-İQTİSADİ QƏZET

WWW.RESPUBLICA-NEWS.AZ

## Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Mulatu Teşomeyə

Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

**İlham ƏLİYEV,**

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 25 may 2018-ci il.

## SƏMİMİ TƏBRİKLƏR

### Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, Azərbaycanın milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səadət və firavanlıq diləməkdən və səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycanın 1918-ci ildə bəyan edilmiş və 1991-ci ildə bərpa olunmuş müstəqilliyinin yüz illiyini qeyd etdiyi bir vaxtda, sabit, müasir və çiçəklənən belə bir dövlət qurmaq üçün adətən çətin keçilən yol mənə bellidir.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələri möhkəmləndirməkdə qətiyyətli olduğuma Sizi əmin etmək istərdim. Azərbaycan gələcək çağırışların həllində və Avropa İttifaqı ilə yaxınlaşmanın davam etdirilməsində daim Fransanın dəstəyinə arxalana bilər.

Eyni zamanda, icazə verin, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ədalətli və dayanıqlı həlli yolunun nəhayət tapılması üçün Minsk Qrupunun həmsədri kimi Fransanın bütün səylərini əsirməyəcəyini bir daha vurğulayım.

Cənab Prezident, iyul ayının sonunda Sizinlə Parisdə görüşmək ümidindəyəm. Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

**Emmanuel Makron**

Fransa Respublikasının Prezidenti

### Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, Milli bayramınız - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə İtaliya xalqı adından və şəxsən öz adımdan dost Azərbaycan xalqına səmimi sülh və rifah arzularımı bildirirəm.

Ölkələrimiz uzun müddətdir ki, xalqlarımızın möhkəm və sarsılmaz dostluq əlaqələrinə söykənən, istər rəsmi, istərsə də vətəndaş cəmiyyətləri səviyyəsində mövcud olan məhsuldar əməkdaşlıq yolu ilə irəliləməkdədir. Arzu edirəm ki, bu əməkdaşlıq qarşısından gələn illərdə daha da güclənsin.

Əminəm ki, rəsmi Bakı və Roma regionun digər ölkələri ilə birgə, sülh şəraitində birgəyaşayış dəyərlərinə hörmətlə, bölgədə sabitliyin və sülhün təmin edilməsi məqsədilə konstruktiv fəaliyyət göstərəcəklər.

Bu arzularla və Sizinlə tezliklə Bakıda görüşmək ümidi ilə Sizə və Azərbaycan xalqına rifah diləyir, bir daha təbriklərimi çatdırıram.

Hörmətlə,

**Sergio Mattarella**

İtaliya Respublikasının Prezidenti

### Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz.

Hörmətlə,

**Sauli Niinistö**

Finlandiya Respublikasının Prezidenti

## Prezident İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib



Mayın 26-da ADA Universitetində məzun günü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev dövlətimizin başçısına bu təhsil ocağının fəaliyyətinin genişləndirilməsi layihəsi ilə bağlı məlumat verdi.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ingilisdilli dövlət ali təhsil müəssisəsi olan ADA Universiteti müasir təhsil standartlarını əsas tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edir, innovativ və global dünyagörüşünə malik kadrlar hazırlayır.

ADA Universitetinin prorektoru **Fariz İsmayilzadə** daha bir tədris ilinin uğurla başa çatdığını deyərək bildirdi ki, bu gün universitetin məzunlarının nailiyyətləri, vətənpərvərlik ruhu təntənə ilə qeyd edilir.

Məzun günü təhsil müəssisəsinin professor-müəllim heyətinin səhnəyə çıxması ilə başladı.

ADA Universitetində tələbə, müəllim və işçi heyətini 46 müxtəlif ölkədən olan insanların tə-

kil etməsi burada beynəlmiləl mühitin yaradılmasına böyük töhfə verir. Tələbələr bu təhsil ocağında müasir tələbə şəhərciyi mühitindən, fəal və maraqlı tələbə həyatından, yüksək akademik göstəricilərlə oxuyan tələbələrə təhsil haqqında güzaştərlərdən və dünyanın 60 aparıcı universiteti ilə təhsil mübadiləsi imkanlarından yararlanırlar.

Sonra universitetdə təhsil alan əcnəbi tələbələr öz dövlət bayraqlarını gətirdilər.

Burada 41 ölkədən 2200 tələbə təhsil alır ki, onlardan da 85 faizi bakalavr, 15 faizi isə magistr pilləsindədir. Təhsil müəssisəsində ictimai və beynəlxalq münasibətlər, biznes, informasiya texnologiyaları və mühəndislik fakültələri fəaliyyət göstərir. ADA-da tələbələr bakalavr pilləsi üzrə beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, hüquqşünaslıq, biznesin idarə edilməsi, iqtisadiyyat, kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, magistr pilləsi üzrə isə diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, biznesin idarə olunması, MBA, təhsil menecmenti ixtisasları üzrə təhsil alırlar.

Daha sonra fəxri qarovul dəstəsi Azərbaycan bayrağını gətirdi.

Dövlət himni səsləndirildi. Azərbaycan Prezidenti İlham Əliyev məzun günündə çıxış etdi.

(davamı 2-ci səhifədə)



### Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu, Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını səmimi qəlbədən təbrik edirəm.

Sizin rəhbərliyinizlə inamla həyata keçirilən, ölkənin dinamik inkişafına, ilk növbədə, əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə, müasir sənaye və infrastrukturun yaradılmasına yönəlmiş genişmiqyaslı islahatların və dəyişikliklərin uğurlu nəticələri ən yüksək qiymətlə layiqdir.

Beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun durmadan artmasını və mövqelərinin möhkəmlənməsini dərin məmnuniyyətlə qeyd edirik.

Vurğulamalıyam ki, Özbəkistanda biz ölkələrimiz arasında çoxəsrlik dostluq tellərini və strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə hər iki tərəf üçün sərfəli praktiki əməkdaşlığı ge-

nişləndirmək əzmindəyik. Söhbət əlaqələrin intensivləşdirilməsindən, fəal mübadilənin davam etdirilməsindən, əmtəə dövriyyəsinin həcmnin artırılmasından, sənaye, energetika, nəqliyyat və yüksək texnologiyalar sahəsində perspektivli layihələrin və mədəni-humanitar proqramların reallaşdırılmasından gedir.

Əminəm ki, qarşılıqlı yüksək səviyyəli görüşlərimiz Özbəkistan-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çatdırmağa, onları konkret məzmunla zənginləşdirməyə imkan verəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbədən möhkəm cansağlığı, firavanlıq, ali dövlət fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

**Şavkat Mirziyoyev**

Özbəkistan Respublikasının Prezidenti

### Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu, Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.

Azərbaycan Respublikası firavanlaşan müasir dövlətdir. Azərbaycan ölkə vətəndaşlarının mənafehlərinə və xoşməramlı iradəsinə əsaslanan müstəqil siyasət yürütməklə beynəlxalq aləmdə öz mövqelərini ardıcıl surətdə möhkəmləndirir.

Əmin olduğumu bildirirəm ki, Dağıstan ilə Azərbaycan arasında konstruktiv qarşılıqlı əlaqələr və dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

**Vladimir Vasilyev**

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən

### Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident, İcazə verin, şəxsən Sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Qardaş Azərbaycan bu yubiley ilini dünyanın ən uğurlu inkişaf edən güdrətli və müstəqil ölkələrindən biri kimi qarşılayır. Sizin siyasi müdrikiyyətiniz və yüksək rəhbərlik təcrübəniz sayəsində Azərbaycan dünya siyasi arenasında öz mövqeyini gündən-günə gücləndirir, bütün ölkələrlə və ilk növbədə, Rusiya ilə dostluq əlaqələrini möhkəmləndirir.

Sizə və ailənizə səmimi qəlbədən möhkəm cansağlığı, xoşbəxtlik və rifah, hər bir azərbaycanlı evinə isə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

**Dmitri Savelyev**

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri



# Prezident İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib



qətinizə görə sağ olun. İndi isə məzun günümüzün ən həyəcanlı hissəsinə keçirik - diplomların təqdim olunmasına. Bu mərasimi başlamaq üçün mən səhnəyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dəvət edirəm.

\*\*\*

Sonra diplomların təqdim edilməsi mərasimi başladı.

Prezident İlham Əliyev məzunların bir qrupuna diplomları təqdim etdi.

Qeyd edək ki, bu tədris ilində ADA Universitetində 11 ixtisas üzrə 530 tələbə məzun adını qazanıb. Bu il ilk məzunlarını buraxan ixtisaslar isə bakalavr pilləsi üzrə dövlət və ictimai münasibətlər, iqtisadiyyat, informasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, magistr pilləsində isə təhsil üzrə menecment fakültələridir.

Fəaliyyət göstərdiyi illər ərzində ADA Universiteti yüksək səviyyədə təhsil verməklə yanaşı, tələbələr arasında six münasibətlərin qurulması, müəllim-tələbə münasibətləri, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmək baxımından da nümunəvi fəaliyyəti ilə seçilir. Bu təhsil ocağının məzunları yüksək ixtisaslı peşəkar kimi yetişməklə yanaşı, çalışdıqları sahələrdə əsl vətənpərvər şəxsiyyət kimi ölkəmizin ümumi inkişafına təkan verir, Azərbaycanın tərəqqisinin davamlılığını təmin etmək üçün əllərindən gələni edirlər. Universitetin məzunları hökumət və ictimai qurumlarda, biznes və konsalting xidmətlərində, maliyyə və bank, neft və qaz, QHT sektorlarında və istehsal sənayesi sahələrində çalışırlar.

AZƏRTAC



(əvvəl 2-ci səhifədə)

Cənab Prezident, 2006-cı ildə Azərbaycan Diplomatik Akademiyasını yaradarkən Siz yeni təhsil ocağında təkcə humanitar elmləri deyil, digər istiqamətləri, xüsusilə də dəqiq elmləri inkişaf etdirməyi bizə tapşırıbmışdınız. Buna cavab olaraq, ilk addım 2013-cü ildə informasiya texnologiyaları və mühəndislik fakültəsinin yaradılması oldu.

Universitetin rektoru Hafız Paşayev onu da qeyd etdi ki, hər bir ali məktəbin müvəffəqiyyəti onun müəllimlərinin keyfiyyətindən asılıdır. Bu isə "Xaricdə təhsil" Dövlət Proqramını yeni formada bərpa etmək zərurətini ortaya qoyur. Belə ki, istedadlı gənclərin dünyanın ən aparıcı universitetlərində magistr və doktorantura pillələrində təhsil alıb alim və müəllim kimi Vətənə dönmələri ölkə universitetlərinin uğurlu gələcəyini təmin edə bilər.

Daha sonra rektor valideynlərə müraciət edərək dedi:

- Bilirəm ki, tələbələrimizin bugünkü uğurlarının arxasında həm də valideynlərin dəstəyi, yuxusuz gecələri,

imtahan nəticələrini övladları ilə birgə gözləmək həyəcanı dururdu. Prezident İlham Əliyev bu gün burada yalnız mötəbər qonaq qismində iştirak etmir. O, Mehriban xanımın birliyi ilə bir valideyn kimi buradadır. İcazə verin, Heydər'in bugünkü akademik zirvəsi münasibətilə Sizi, cənab Prezident, Mehriban xanımı və bütün ailənizi universitetimiz adından təbrik edim.

Valideynlərin sevincinə şərik oluruq. Sizi təbrik edərək, eyni zamanda, sizə təşəkkürümü bildirmək istəyirəm ki, bizə inanıb, övladlarınızı universitetimizə etibar etmişsiniz. Əminəm ki, əziz valideynlər, övladlarınız

sizin və bizim ümidlərimizi həyat boyunca həmişə doğruldacaqlar. Valideynlərin sevincindən heç də az olmayan sevinc hissələrinin müəllimlərimiz də keçirir.

Əziz müəllimlər, günbəgün sinif otaqlarına girib bilik və təcrübənizi tələbələrə bölüşdüyünüzə, fədakar əməyinizə görə sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm.

Cənab Prezident, ADA Universitetinə yaradığı gündən göstərdiyiniz etimada, Azərbaycanın istedadlı gənclərinə Vətəni tərk etmədən müasir ali təhsil almağa imkan verən məktəb qurmağa bizi dəstək olduğuna görə Sizə minnətdarım. Diq-



## Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident. Sizi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə gördüyünüz böyük işlərdə uğurlar arzulayıram.

Bu gün sərəttir inkişafı ilə hər bir azərbaycanlının qürur duyduğu müstəqil Azərbaycan Respublikası tam bir əsr bundan öncə "Bir dəfə yüksələn bayraq bir daha enməz" ideyası ilə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mədəni varisidir. Şərhin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti təəssüf ki, iki il belə öz müstəqilliyini qoruyub qoruyub.

Tarix 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş müasir müstəqil Azərbaycan Respublikasını 1993-cü ildə yenidən parçalanmaq və müstəqilliyini itir-

mək təhlükəsi ilə qarşı-qarşıya qoydu. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə bu təhlükələri şərəflə aradan qaldırdı və dahi liderinin göstərdiyi yolla analoqu olmayan bir inkişafa qədəm qoydu. "Əsrin kontraktı" və digər böyük layihələr həyata keçdi. Azərbaycanın geri dönməyən inkişafı bu gün Sizin müdrik rəhbərliyiniz altında sürətlə davam edir.

Sizin həyata keçirdiyiniz və xalqımızın milli maraqlarını əks etdirən siyasət Azərbaycanın nəinki bölgədə, hətta dünya miqyasında layiqli yer tutmasına imkan verdi. Uğurla həyata keçirdiyiniz Bakı-Tbilisi-Qars dəmir yolu, başa çatmaqda olan TANAP və TAP kimi layihələr Azərbaycanı dünyada güclü və söz sahibi olan bir ölkəyə çevirdi.

Sizin Azərbaycanın ərazi bütövlüyü

üçrunda apardığınız mübarizə və tutduğunuz qəti mövqe Vətənimizin hər bir sakininin qəlbindən xəbər verir. Son prezident seçkilərində qazandığınız inamlı qələbə bir daha göstərdi ki, Sizin xalqa arxalanan və hər zaman onun gələcəyini düşüncəli siyasətiniz Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir.

Möhtərəm cənab Prezident, Sizi müstəqil Azərbaycan Respublikasının 100 illiyi münasibətilə bir daha təbrik edir, Sizə xalqımız üçün fəvqəladə vəcib olan şərəfli fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Derin hörmətlə,

**Asaf Hacıyev**  
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi

## Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu. Xahiş edirəm, ölkənizin milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edəsiniz.

Bu gün Azərbaycan çoxşəxslilik ənənələrini qayğı ilə qorunub saxlandığı, xalq müdriyyətinin, xeyirxahlığın, tolerantlığın nəsilən-nəslə ötürüldüyü, xalqın azadlıq və müstəqilliyinə dəyər verdiyi bir ölkədir.

Əminəm ki, Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan iqtisadi tərəqqi yolu ilə bundan sonra da inamla irəliləyəcək, güclü sosial-iqtisadi islahatların nəticələrini bütün dünyaya

nümayiş etdirəcək, respublika vətəndaşlarının rifahı və bəynəlxalq arenada ölkənin nüfuzu daha da yüksələcəkdir.

Hörmətli İlham Heydər oğlu, səmimi qəlbədən Sizə möhkəm cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

**Mixail Qutseriyev**  
"Russneft" Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri

## Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu. Sizi milli bayramımız - Respublika Günü münasibətilə Rusiyanın Azərbaycan diasporu adından və şəxsən öz adımdan səmimi qəlbədən təbrik edirəm.

Biz həm də bu il öz müstəqilliyinin 100 illiyini bayram edən Azərbaycan dövlətini təbrik edirik.

Sizə möhkəm cansağlığı və çoxşəxslilik ali dövlət fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Rusiya ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı inkişaf etdirmək, xalqımızın maraqları naminə öz tarixi Vətənimlə işləmək arzumu bir daha bildirmək istəyirəm.

Səmimi hörmətlə,

**Fazil Qurbanov**  
AMEA-nın akademiki, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru

## Nüvə Təbabəti Simpoziumunda onkoloqlar xərçəng şişlərinin müalicəsinə müasir yanaşma metodlarını müzakirə ediblər



2008-ci ildə ölkəmizdə radionuklid diaqnostika, dörd il sonra radionuklid terapiya şöbələri, 2014-cü ildə Nüvə Təbabəti İctimai Birliyi yaradılıb. 2015-ci ildə nüvə təbabəti ixtisası təsdiq edilmiş və 2016-cı ildə Nüvə Təbabəti Mərkəzi fəaliyyətə başlayıb. İki il ərzində Mərkəzdə 1500-dən artıq xəstə müayinə olunub və onların 34 faizi qadınlardan ibarətdir. Mürciatlərin əksəriyyəti süd vəzi və ağ ciyər xərçəngi ilə əlaqədar olub. Yeni yaradılmış Mərkəzdə həyata keçirilən tədbirlərin əsas məqsədi hədəfə yönələn müalicələrdən ibarətdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar Bakıda keçirilən 2-ci Azərbaycan Nüvə Təbabəti Simpoziumunda məlumat verilib.

Azərbaycan onkoloqları ilə yanaşı, dünyanın

müxtəlif ölkələrindən tibb institutlarının mütəxəssislərinin iştirak etdikləri simpoziumu Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev açaraq iştirakçıları rəhbərlik etdiyi səhiyyə ocağı, eləcə də onun nəzdində fəaliyyət göstərən Milli Nüvə Mərkəzi barədə videofilmə baxmağa dəvət edib.

Simpoziumun sessiyalarında Milli Onkologiya Mərkəzi baş direktorunun birinci müavini, tibb elmləri doktoru, professor Əziz Əliyev "Baş boyun şişlərinin müasir yanaşma", Avropa Nüvə Təbabəti Cəmiyyətinin elmi katibi, professor Jan Pruijm "Nüvə təbabətinin gələcəyi: teranostika" və Nüvə Təbabəti Mərkəzinin müdiri Fuad Novruzov "Azərbaycanda nüvə təbabəti və molekulyar görüntüləmə", "Prostat xərçənginin radionuklid müalicəsində Azərbaycan təcrübəsi", "Liverpool University Hospital" in icraçı direktorunun birinci mü-

avini, professor Sobhan Vinjamuri "Süd vəzi xərçənginin və ginekoloji şişlərin molekulyar görüntüləməsi", Avstriyanın Vyana Tibb Universitetinin onkoloji elmi araşdırmalar laboratoriyasının rəsmi nümayəndələri, professorlar Markus Mitterhauser və Volfgang Vadsak "RET müayinəsinə istifadə olunan onkoloji radiofarmeparatlar", professor Güneyt Türkmen "Prostat xərçənginə molekulyar görüntüləmə", Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Fuad Quliyev "Prostat xərçənginə müasir yanaşma" mövzularında məruzələrlə çıxış ediblər.

Simpoziumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərah Əliyeva da iştirak edib.

AZƏRTAC

## Seçenov Universitetinin Bakı filialında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

I.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Universitetin Bakı filialından AZƏRTAC-a bildiriblər ki, tədbirdə filialın rektoru, professor Əziz Əliyev çıxış edərək, Cümhuriyyətin yaranma tarixindən və ölkənin sonrakı inkişafında onun mühüm rolundan danışıb. O bildirib ki, tələbələr Azərbaycanda - siyasi cəhətdən sabit ölkədə doğulduqlarına və yaşadıklarına görə fəxr etməlidirlər. Şübhəsiz, bu, ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasına verdiyi böyük töhfənin nəticəsidir. Bu siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.



Tədbir Seçenov Universitetinin Bakı filialının tələbələrindən hazırladığı maraqlı bədii proqramla davam edib. Onların ifasında tanınmış bəstəkarların əsərlərindən parçalar, məşhur şairlərin Azərbaycanca həsr etdikləri şeirlər səsləndirilib. Qurban Səidin "Əli və Nino" romanından üçüncü kurs tələbələrindən hazırladığı səhnəcik alqışlarla qarşılanıb.

Sonra tematik məruzə ilə

çixış edən Azərbaycan dili müəllimi, dosent Dürdanə Rəhimzadə iştirakçıları qarşıdan gələn bayram - Respublika Günü münasibətilə təbrik edib. Müsəlman dünyasında ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılması iftixar hissi ilə qeyd olunub.

Tədbirin sonunda "Son iclas" bədii-sənədli filmi nümayiş etdirilib. Filmin prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Filmin çəkilişləri Heydər Əliyev Fondunun dəstəyi və "BP Azerbaijan" şirkətinin sponsorluğu ilə həyata keçirilib. Ekran əsərində mühüm tarixi hadisə - Cümhuriyyətin şanlı və faciəli taleyindən uzun müddət ötdükdən sonra Azərbaycanın müstəqillik əldə etməsi qeyd olunub.

AZƏRTAC

## Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi

## Şərhin ilk demokratik dövləti - Azərbaycan Xalq Cümhuriyyəti

28 May–Respublika Günü Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı düz 100 il əvvəl bu işıqlı may günündə arzusuna qovuşdu. Şərhdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərhin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Müsəlman Şərhdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntəqi nəticəsi kimi meydana çıxmışdır. Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin–Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskiyin, Həsən bəy Ağayevin, Nəsim bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliqası Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu demokratik dövlət Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.

Müsəlman Şərhdə ilk respublika–Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycan müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi”ni qəbul etməklə elan etdi. Milli Şuranın 24 səslə (iki nəfər–Sultan Məcid Qənzadə və Cəfər bəy Axundov bitərəf qaldı) qəbul etdiyi qərar və altı bənddən ibarət “İstiqlal bəyannaməsi”, yaxud “Misaği–milli” (əqdname) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiyaya akt–“İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. “İstiqlal bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların–hakimiyyətin xalqa məxsus olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsəbiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşər

riyyətə nümayiş etdirdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafı məlumat verildi. “İstiqlal bəyannaməsi”ni qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırırdı. Cənubi Qafqazın özünü müstəqil elan etmiş üç dövlət–Azərbaycan, Gürcüstan və Ermənistanın nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq iyunun 4-də ayrı-ayrılıqda müqavilə imzaladılar. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.Hacinski imzaladılar. Müqavilənin şərtləri Ermənistan və Gürcüstan üçün çox ağır idi, Azərbaycanla Osmanlı dövləti arasında isə “daimi sülh və dostluq münasibətləri”ni bərqərar edirdi. Nəhayət, 1920-ci il yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlalı haqqında qərar qəbul etdi. Yanvarın 19-da Azərbaycanın və Gürcüstanın rəsmi nümayəndələri Paris Sülh Konfransı Ali Şurasının iclasına dəvət edildi. Antanta Cənubi Qafqazın yeni dövlətlərini tanımaqda onları xarici təcavüzə qorumaq üçün öz üzərinə öhdəliklər götürdü. Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasına qədər dövlət quruculuğu sahəsində heç bir təcrübəsi olmayan xalq qısa bir müddət ərzində normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən çox dövlətə, o cümlədən Türkiyə, Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və başqaları ilə baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi. Yeni yaranmış dövlət öz fəaliyyət dövründə “türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası uğrunda mübarizə aparırdı. Hökumət Gəncədəki fəaliyyət dövründə–1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzaladı. Azərbaycan dilinə savadlı kadrların çatışmazlığı nəzərə alınaraq, dövlət idarələrində müvəqqəti olaraq rus dilindən də istifadə olunmasına icazə verildi. İyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli–yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqa əvəz olundu. 1919-cu il sentyabrın 1-də Bakı Universitetinin təsis olunması haqqında qərar qəbul olundu. Dərslər noyabrın 15-də başlandı. Kənd Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar qəbul olundu. 1919-cu ilin oktyabrında mətbuat sahəsində senzura ləğv olundu. Azərbaycan müxtəlif regionlarında kişi və qadın seminarları açıldı, dövlətin hesabına yüzə yaxın gənc azərbaycanlı ali təhsil almaq məqsədilə Av-

ropanın universitetlərinə göndərildi. Ticarəti və daxili bazarı dirçəltmək məqsədilə 1918-ci il avqustun 27-də azad ticarət haqqında fərman verildi, oktyabrın 30-da ticarət donanmasının fəaliyyəti bərpa olundu. 1919-cu ilin yayında Azərbaycan Xəzər donanması yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəz arəzisi 97,3 min kvadratkilometr idi. Gürcüstanla 8,7 min kvadratkilometr, Ermənistanla isə 7,9 min kvadratkilometr həmsərhəd ərazi Azərbaycan hökuməti tərəfindən mübahisəli torpaq sayılırdı. Azərbaycanın əhalisi 2 milyon 862 min nəfər idi ki, onun 70 faizini müsəlmanlar təşkil edirdi. 1920-ci ilin aprelinde Denikin qoşunlarını məğlub edən XI rus ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Həmin günlərdə A.Mikoyan başda olmaqla, Bakı bolşevikləri Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etdilər. Qabaqcadan razılaşdırılmış plana görə, rus ordusu Bakıda bolşevik qüvvəsinin başlanmasından 1-2 gün sonra Azərbaycana soxulmalı idi. Bununla da dünya ictimaiyyətində belə bir rəy yaradılacaq ki, Azərbaycan hökuməti xarici hərbi müdaxiləni deyil, daxili qiyamın qurbanı olmuşdur. Lakin Bakıda qiyam başlanmamış–aprelin 26-dan 27-nə keçən gecə XI ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladılar. Sərhəd qüvvələrinə ibarət azsaylı Azərbaycan ordu hissələri düşmənlə müqavimət göstərə bilmədi. Sovet Rusiyasının Azərbaycana əsl münasibətini V.I.Leninin 1920-ci il martın 17-də Qafqaz Cəbhəsi Hərbi-Inqlab Şurasının üzvləri Smilqa və Orconikidzeyə göndərdiyi teleqram dolğun əks etdirir: “Bakını zəbt etmək bizə olduqca və olduqca zəruridir, bütün səylərinizi buna verin”. Hələ 1918-ci ilin dekabrında bolşeviklər Bakıda ümumi siyasi tətil keçirməyə nail oldular. Tetildə 25-dən çox müəssisənin 12 minə qədər fəhləsi işlək edirdi. 1919-cu ilin mayında bolşeviklər Bakıda ikinci dəfə tətil keçirməyə cəhd göstərdilər. Azərbaycan bolşeviklərinin sosial bazasını əsasən qeyri-müsəlman əhali təşkil edirdi. 1919-cu ilin aprelin 25-də Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin milli hökumətə qarşı qiyamı başlandı. Qiyamçılar bölgəni “Muğan Sovet Respublikası” elan etdilər. Avqustun əvvəlində qiyam hökumət qüvvələri tərəfindən yatırıldı. Hökumətin torpaq is-

lahatını yubarmasından bolşeviklər məharətlə istifadə etdilər. 1919-cu ilin əvvəllərində bir sıra qəzalarda bolşeviklərin rəhbərliyi ilə kəndli çıxışları başlandı. Bunlardan ən güclüsü Gəncədə baş verdi. Bu çıxış 1919-cu ilin sentyabrında yatırıldı. Bolşeviklər Azərbaycanın daxilində də təxribatçılıq fəaliyyətlərini gündə-günə genişləndirirdilər. 1920-ci ilin fevralında təsis edilmiş Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının əsas məqsədi ölkədə vəziyyəti gərginləşdirmək, təxribat yolu ilə bolşevikləri hakimiyyətə gətirmək idi. Bu təxribatçı quruma qatılmaq A.Mikoyan başçılıq edirdi. Böhranı kəskinləşdirən amillərdən biri də Azərbaycanda, xüsusən, Bakıda olan Türkiyə kommunistləri və ittihadçılarının xalq arasında geniş nüfuzlandırılma istədiyi, Rus ordusunu gələcək yürüdü xeyrinə təbliğat aparmaları idi. Türklər iddia edirdilər ki, guya Qırmızı Ordunun Türkiyədə Kamal hərəkatına köməyə tələsməsinə baxmayaraq, Azərbaycan hökuməti rus ordusunu öz ərazisindən buraxmaq istəmir. Buna görə də türk kommunistləri yerli və xarici bolşeviklərlə birlikdə milli hökumətə qarşı mübarizə aparmağa məcburdurlar. 1920-ci il fevralın 11-12-də Bakıda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası təsis edildi. Bolşeviklər partiyasının faktiki rəhbəri Azərbaycan xalqının qatı düşməni A.Mikoyan idi. Partiya milli hökuməti yıxmaq, Sovet Azərbaycanı qurmaq üçün silahlı üsyan xəttini irəli sürdü. Sovet Rusiyası Ermənistanın Azərbaycana qarşı düşməngiliyindən istifadə etdi. 1920-ci ilin əvvəllərində erməni nümayəndələri Moskvada ərazi güzəştli müqabilədə Azərbaycan hökumətinə devirmək planlarını Sovet Rusiyasına təklif etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək davam etmişdir. İlk iclas–1918-ci il dekabrın 7-də, son iclas–1920-ci il aprelin 27-də keçirilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 18 gün Tiflis şəhərində, təxminən 3 ay Gəncə şəhərində, 19 aydan bir az artıq isə Bakı şəhərində fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Milli İslam Şurası, Nazirlər Şurası Tiflis, Gəncə və Bakıda fəaliyyət göstərirdi dövrə 642-dən artıq hüquqi akt qəbul etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Müvəqqəti hökuməti Gəncədən Bakı şəhərinə köçdükdən sonra isə parlamentin təşkilinə işinə başlamışdır. Parlament 17 aylıq fəaliyyəti dövründə 145 iclas keçirmişdir. Bu müddətdə 270-dən artıq qanun layihəsi müzakirəyə çıxarılmış, onlardan 230-ə yaxını təsdiq edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası, hətta bir sıra hallarda məhkəmə aidiyyəti barədə də qərar qəbul edirdi. Belə ki, Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə casusluqda ittiham olunan 13 nəfər haqqında cinayət işinin Hərbi məhkəməyə verilməsi haqqında qərar qəbul edilirdi. Belə hallar da yeganə olmamışdır. Nazirlər Şurası 5 dekabr 1918-ci ildə Gəncə dəirə məhkəməsi yanında hərbi məhkəmənin təşkilinə haqqında qərar qəbul etmişdir. Nazirlər Şurasının “Ələt stansiyasında baş verən hadisələr barədə” 27 yanvar 1919-cu il tarixli qərarında beynəlxalq zəmin üzərində ölüm, quldurluq, qadınlar üzərində zorakılıqla müşayiət edilən hərəkətləri törədən şəxslər barəsində cinayət işlərinin hərbi səhra məhkəmələrinə verilməsi və onlar barəsində ölüm cəzasının da tətbiq edilməsi barədə göstəriş verilməmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası, hətta cinayət işinin başlanması barədə qərarlar da qəbul edirdi. Belə ki, Quba bəliqə məhkəməsinin hakim köməkçisi, Quba şəhər istintaq sahəsinin müdiri S.M.Sayılovun barəsində cinayət işi başlanmasından və istintaq və məhkəmə prosesi başa çatanaqədər tutduğu vəzifəsindən kənarlaşdırılması haqda 16 iyun 1919-cu il tarixdə qərar da qəbul etmişdir. Həmçinin, Nazirlər Şurası 27 iyun 1918-ci il tarixdə dövlət dilinin türk dili (azəri türkcəsi) qəbul edilməsi, bir sıra hallarda cinayət qanunvericiliyi, hətta müstəsna cəza tədbiri–ölüm cəzasının tətbiq edilməsinin müvəqqəti bərpa edilməsi haqda 12 avqust 1918-ci il tarixdə qərar da qəbul etmişdir. Yəni eyni səbəb üzündən Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixdə “Neft sənayesinin milliləşdirilməsinin ləğv edilməsi haqqında” qərarı hərbi mükəlləfiyyət haqqında hüquqi aktlar da qəbul etmişdir. Belə ki, Nazirlər Şurasının 18 yanvar 1919-cu il tarixli qərarı ilə ailədə tək olanlar və xalq mülkiyyəti hərbi mükəlləfiyyətdən azad olunmuşlar.

Bəli, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il keçir. Bir əsr ərzində ölkəmiz və xalqımız keşməkeşli ömür yaşadı. Həqiqətən də xalqımız bir daha hürriyyət və azadlıq eşqi-nin XX əsrində, yəni 1991-ci il oktyabrın 18-də ikinci dəfə öz dövlət müstəqilliyini elan edəndə dünyaya nümayiş etdirdi. Lakin bu dəfə də böyük qurban və itkilər hesabına əldə olunan müstəqilliyimizin itirilməsi təhlükəsi yarı-landı, yəni də daxili başıpozuqluq, xarici müdaxilə, bədnam qonşuların işğalçılıq siyasəti respublikamızı çətin vəziyyətə sald.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə

ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratdı. Ulu öndərimizin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan verdi. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investitorların respublikamıza fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratdı. İmzalanan neft müqavilələri, reallaşan iqtisadi proqramlar hesabına Azərbaycan qısa zamanda tərəqqi etdi, gücləndi.

Müstəqillikdən sonra xalqımızın əldə etdiyi böyük nailiyyətlərdən biri də 1995-ci ildə referendum yolu ilə qəbul olunan ilk Milli Konstitusiyamızdır. Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin şəxsi rəhbərliyi altında hazırlanmış ölkəmizin Əsas Qanunu beynəlxalq standartlara cavab verən müstəqil bir Konstitusiyadır. Müstəqil dövlətin həyatında Konstitusiyamız oynadığı rolu yüksək qiymətləndirən Heydər Əliyev səlahiyyətli tərkibdə Konstitusiyası Komissiyası yaratdı və layihə ulu öndərin rəhbərliyi ilə geniş ictimaiyyətin müzakirəsinə verildi. 12 noyabr 1995-ci ildə Azərbaycanda çoxpartiyalı əsaslarla parlament seçkiləri keçirildi və eyni vaxtda referendum yolu ilə müstəqil Azərbaycanın Əsas Qanunu–Konstitusiyası qəbul olundu.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin siyasi fəaliyyəti dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən yüksək qiymətləndirilir. Möhtərəm Prezidentimizin bütün fəaliyyəti Azərbaycanın dünya birliyinə inteqrasiyasına, ölkəmizin mövqelərini daha da möhkəmləndirməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə, Milli Ordunun qüdrətlənməsinə, ərazi bütövlüyümüzün təmin olunmasına, yeni iş yerlərinin açılmasına istiqamətlənir.

Müstəqillik hər birimiz üçün milli mənavi sərvətdir. Bu sərvəti qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək vətəndaşlıq borcumuzdur. Möhtərəm Prezidentimiz bununla əlaqədar demişdir: “Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistem formalaşdırılmalıdır, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir... Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilməmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir”.

Lotfə MƏMMƏDOVA,  
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi.

## İmişli rayonunda 28 May - Respublika Gününe həsr olunmuş tədbir



Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə İmişli rayonunda təntənəli tədbir keçirildi. Rayonun idarə, müəssisə, təhsil, səhiyyə təşkilatları, kənd icra nümayəndəlikləri, bələdiyyələr, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Dövlət Himninin səslənməsi ilə başlanan mərasimi rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev açaraq ölkəmizin başçısı İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin geniş qeyd edilməsi ilə əlaqədar imzaladığı sərəncamı xatırladıaraq qeyd etdi ki, 1918-ci il may ayının 28-də, axşam saat 8-ə 10 dəqiqə işləmiş xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir hadisə baş verdi–Azərbaycanın istiqlalı elan edildi. Azərbaycanın istiqlalı Avropa ölkələri tərəfindən tanındı. Dövlət orqanlarının ana dilinə keçməsi ilə yanaşı, ictimai həyatın milliləşdirilməsinə başlandı. Milli kədr çatışmazlığını həll etmək üçün məktəblər və kurslar açıldı. Azərbaycan ordusu və Hərbi Donanmasının yaranması ən vacib işlərdən oldu. İlk Azərbaycan Demokratik Respublikası çox ağır və müəkkəb bir şəraitdə fəaliyyət göstərdi.

Milli dövləti daxilən möhkəmləndirmək çağırışlarına baxmayaraq

## AXC-nin 100 illik yubileyi qeyd olundu

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçirilir. Keçirilən tədbirlərdə mürəkkəb siyasi dövrdə çarəyən edən, Azərbaycanın dövlətçilik tarixinə şanlı bir səhifə kimi qızıl hərflərlə yazılmış, xalqımızın milli oyanışının məntəqi yekunu olaraq ilk demokratik dövlətin yaranması və İstiqlal Bəyannaməsinin qəbul edilməsi haqqında ətraflı məlumatlar verilməmiş, bu əlamətdar hadisənin təkə Azərbaycan üçün deyil, bütün Şərq dünyası üçün mühüm əhəmiyyət kəsb edildiyi vurğulanmışdır.

Respublika Günü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin Aparatında, Sahil Müdafiəsində və Azərbaycan İstiqlal Muzeyində keçirilən tədbirlərdə Şərhin və türk dünyasının ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə etnik və dini mənsəbiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, dövlət atributlarının qe-



bul olunması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli ordumuzun yaradılması, dövlət sərhədlərinin və təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlər iftixar hissi ilə qeyd olunmuşdur. Tədbirlərdə Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyəvi dövlətlər arasında layiqli yer tutmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri böyük minnətdarlıq hissi ilə xatırlanmışdır. Ümummilli Lider Heydər Əli-



vin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişaf istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirildiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusilə olaraq qeyd olunmuşdur. “Azərbaycan Xalq Cümhuriyyəti-

nin 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi bir daha milli dövlətçilik tariximizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi vurğulanmışdır. Tədbirlərin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr edilmiş sənədli filmlər nümayiş etdirilmişdir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi.

## San-Diego şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalanıb

Bəyannamədə 2018-ci il 28 may tarixi San-Diego şəhərində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Günü” elan edilib

ABŞ-nin Kaliforniya ştatının San-Diego şəhərində 2018-ci il 28 may tarixi “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Günü” elan edilib. Bununla bağlı San-Diego meri, Şəhər Şurasının sədri və bütün üzvləri tərəfindən müvafiq bəyannamə imzalanıb. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildirdilər ki, konsulluğa göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik res-



publika yaratdığı, həmin respublikanın qısa müddətdə çoxlu sayda mütərəqqi islahatlara imza atdığı, neinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də əvvəl qadınlara sərvəmə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur. Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-nin ölkəmizi tanıyan və onunla diplomatik münasibət-

lər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz sərvətini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətli inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu regionun ən böyük iqtisadiyyatı malik ölkəsi və ABŞ-nin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır. Sənədə, həmçinin qeyd olunur ki, Los-Ancelesdəki baş konsulluğu vasitəsilə Azərbaycan San-Diego şəhə-





# Sahibkarlar hər il hesabat verməlidir

**T**ikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri, "Mətanət A" şirkətinin prezidenti Elxan Bəşirov Sahibkarlar Gününə həsr olunmuş konfransda maraqlı təkliflərlə çıxış edib. Onun sözlərinə görə, ölkəmizdə 25 aprel tarixinin Sahibkarlar Günü kimi qeyd olunması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iş adamlarına böyük diqqətinin göstəricisidir. Sahibkarlar bu məsuliyyəti dərk etməlidirlər: "Mən istər İqtisadiyyat Nazirliyi, istərsə də assosiasiyaların saytlarında hesabat bölümünün yaradılmasını təklif edirəm. Sahibkarlar hər il 25 aprel tarixində öz fəaliyyətləri ilə bağlı hesabatları ora yerləşdirsinlər. Nəticədə hər şirkətin bir il ərzində Azərbaycan Respublikasının iqtisadiyyatına necə töhfə verdiyi məlum olacaq".

E.Bəşirov çıxışında Azərbaycan sahibkarlığın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünə diqqəti yönəldərək qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini bildirdi: "Cənab Prezident Nazirlər Kabinetinin I rübünün yekunlarına həsr olunan konfransda bir daha söylədi ki, 2018-ci ildə qeyri-neft sektorunun inkişafı istiqamətində bütün məsələlər prioritetliyini qoruyub saxlayacaq". Elxan Bəşirov həmin qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev "Investisiyala-

rın təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı ilə "investisiya təşviqi sənədi"nin verilməsi qaydalarını təsdiqlədikdən sonra müxtəlif sənaye sahələrinə milliyatlarla manat dəyərində investisiya yatırılıb: "O cümlədən bizim, "Mətanət A" şirkəti də cənab Prezidentin qarşısında 4 böyük zavodun tikintisini öz öhdəsinə götürüb və onların fəaliyyətini bir təşviq sənədi əsasında reallaşdırır, bununla da milyonlarla vəsaitə qənaət edir. Bu qənaət bizim zavodların rentabelli işləməsinə, eyni zamanda götürdüyümüz kredi-



tin geri qaytarılmasına öz töhfəsini verir".

Şirkətin son nailiyyətlərindən də söz açan Elxan Bəşirov, xüsusilə, tikintisi ötən il başa çatdırılan Qazax əhəng zavodunun fəaliyyətinə toxunaraq bu zavodun istehsal etdiyi əhəngin regiondakı rəqiblərini xeyli geridə qoyduğunu vurğulayıb. Elxan Bəşirovun sözlərinə görə, şirkətin yaxın perspektiv üçün də böyük ümidlər və edən planları var: "Biz 2019-cu ilin axırına

mineral yun zavodunu istifadəyə verəcəyik. Artıq bununla bağlı Almaniyanın ən məşhur şirkətlərindən biri ilə müqavilə bağlanmışdır. İlk ödənişlər edilib, bütün texnologiyalar, avadanlıqlar sifariş verilib, vaxtında Azərbaycana gətiriləcək. Biz Hacıqabulda da maşınqayırma istiqamətli böyük bir layihə həyata keçirəcəyik. Bu layihə tikinti avadanlıqlarının istehsalını gerçəkləşdirəcək", - deyərək Elxan Bəşirov əlavə edib.

## Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti AÇIQ TENDERƏ DƏVƏT EDİR

**Tender 1 lot üzrə keçirilir:**  
**Fiber optik və TPP kablərinin satın alınması**

Tender iştirakçılarna təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender təkliflərini imzalanıb möhürlənmiş, ikitərəfli zərflərdə yazılı təqdim etsinlər. İddiaçıları öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almalıdırlar.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 2000 (iki min) manat (ƏDV xaric) iştirak haqqını sifarişçinin aşağıdakı hesablaşma hesabına köçürdükdən sonra "Bakı Telefon Rabitəsi" MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən inzibati binasında tenderin əsas şərtlər toplusunu ala bilərlər.

VÖEN: 9900044741, hesab: AZ14AZ-PO91015461200420100157, bank: Azərpoçt MMC PF 1, kodu: 691011, bankın VÖENi: 9900037711, m/h: AZ76NABZ0135010000000094944, S.W.I.F.T: AZPOAZ22

**İştirak haqqı heç bir halda geri qaytarılmır.**

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

Tenderdə iştirak etmək istəyənlər 09 iyul 2018-ci il saat 17:00-dək aşağıdakı sənədləri "Bakı Telefon Rabitəsi" MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 2% Bank Zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcək.

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
3. Tender təklifi (zərflərini açıldığı tarix-

dən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

4. Tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərini açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış.

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

10. Digər sənədlər.

İddiaçılar tender təklifini və bank təminatını möhürlənmiş ikitərəfli zərflərdə 17 iyul 2018-ci il saat 17:00-a qədər "Bakı Telefon Rabitəsi" MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən inzibati binasında təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru 18 iyul 2018-ci il saat 15:00-da "Bakı Telefon Rabitəsi" MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.

Tenderlə əlaqədar daha ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

**Əlaqələndirici şəxs: Qafarov Elxan Misir oğlu, tel.: (+994 12) 493-84-99.**

Tender Komissiyası.



# AZPETROL



## Azərbaycan Xalq Cümhuriyyətinin

### 100 illik yubileyi

"Azpetrol" şirkətinin rəhbərliyi və kollektivi

Azərbaycan xalqını

## 28 may - Respublika Günü

münasibətilə təbrik edir, xalqımıza sülh,

əmin-amanlıq, xoşbəxtlik, ruzi-bərəkət, xoş gələcək və

firavan həyat arzulayır.

## Satınalma üzrə bildiriş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturunu" Layihəsi Kredit Nömrəsi 8407-AZ

**Tenderdə iştirakə Dəvət: Ədliyyə Nazirliyinin əsas və ehtiyat məlumat mərkəzlərinin əlavə elektrik, soyuducu və digər avadanlıqlarla təchizatı (BMH № C.1/13.0-M)**

1. Tenderdə iştirakə Dəvət 19 noyabr 2013-cü il tarixdə "Development business onlayn" jurnalında bu layihə ilə əlaqədar olaraq çap olunmuş ümumi Satınalmalara dair Bildirişin davamıdır.

2. Azərbaycan Respublikası Hökuməti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturunu" Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar borc almış və borc vəsaitlərinin bir hissəsinin Ədliyyə Nazirliyinin əsas və ehtiyat məlumat mərkəzlərinin əlavə elektrik, soyuducu və digər avadanlıqlarla təchizatı nəzərdə tutulur.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yuxarıda qeyd olunan fəaliyyət üzrə iştirakçıları təkliflərini möhürlənmiş qaydada təqdim etməyə dəvət edir.

4. Tender Dünya Bankının təlimatlarına (BYB və BIA Kredirlərinə dair Satınalma hissəsində göstərilmiş Beynəlxalq Müsahibə Hərracı (BMH) qaydalarına (yanvar 2011-ci il və iyul 2014-cü il) uyğun aparılacaq və təlimatlarda göstərilirdiyi kimi tenderdə iştirak hüququna malik ölkələrdən olan bütün iştirakçılar üçün açıqdır. Tender iştirakçıları aşağıdakı ixtisas göstəricilərinə cavab verməlidir:

a) oxşar funksional/texniki xüsusiyyətlərə malik olan informasiya sistemlərinin tərtib edilməsi, quraşdırılması və texniki xidmətin göstərilməsi sahəsində son üç il ərzində ümumi dəyəri ən azı 7 000 000,00 (yeddi milyon) ABŞ dollarına bərabər icra olunmuş bir və ya 3 500 000,00 (üç milyon beş yüz min) ABŞ dollarına bərabər iki müqavilənin olması;

b) son üç il ərzində minimal orta illik dövriyyəyə ən azı 15 000 000,00 (on beş milyon) ABŞ dolları və likvid vəsaitlərinin minimal məbləği 4 000 000,00 (dörd milyon) ABŞ dollarına bərabər olması.

5. İştirakçılar yazılı ərizə təqdim etməklə və aşağıdakı bank hesabına 250 AZN məbləğində geri qaytarılmayan tenderdə iştirak haqqını ödəməklə Tender Sərtir Toplusunu ingilis dilində göstərilən ünvanda (Azərbay-

can Respublikası Ədliyyə Nazirliyi, "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturunu" Layihəsinin İcra Qrupu, AZ1073, İnşaatçılar prospekti, 1, 5-ci mərtəbə, otaq 505 Bakı, Azərbaycan, tel: (994-12) 510 85 60, faks: (994-12) 510 76 72, elektron poçt: office@ajp.gov.az, aigproc@gmail.com əldə edə bilərlər. Tender iştirakçıları ilə görüş iyun ayının 11-i saat 11:00-da keçiriləcəkdir.

Azərbaycan Beynəlxalq Bankı, Nəqliyyat filialı  
Kod: 805711  
VÖEN (bank): 9900001881

Müxbir hesab: AZ03NABZ0135010000000002944  
S.W.I.F.T. Bik: IBAZAZ 2X

Hesab nömrəsi (ABŞ dolları):  
AZ49BAZ38160018402016559205

Hesab nömrəsi (manat):  
AZ59BAZ38060019442016559205

VÖEN: 1300286111

Tender sənədləri kuryer xidməti və ya elektron poçt vasitəsilə göndərilə bilər.

6. Tender təklifləri yuxarıda göstərilən ünvana 11 iyul 2018-ci il tarixdə Bakı vaxtı ilə saat 15.00-dək çatdırılmalıdır. Gec təqdim olunmuş və elektron tender təklifləri qəbul edilmir. Tender təklifləri Tender Komissiyasının üzvlərinin və tender prosedurunun iştirak etmək arzusunda olan iştirakçılar və / və ya onları səlahiyyətli nümayəndələrinin iştirakı ilə göstərilən ünvanda 11 iyul 2018-ci il tarixdə Bakı vaxtı ilə saat 15:01-də açılacaqdır.

7. Tender təklifləri 200 000,00 (iki yüz min) ABŞ dolları məbləğində və ya bu məbləğə bərabər olan digər sərbəst dönalet valyutada bank zəmanəti ilə təmin olunmalıdır. İştirakçılar əlavə məlumatları isə günün 09.00-dan 18.00-dək yuxarıda qeyd olunan ünvanlardan əldə edə bilərlər.

8. Tender iştirakçısı təklif edən proqram təminatına lisenziyanın olması və ya onun yaradılmasını təsdiq edən sənədlər təqdim etməlidir. Yuxarıda göstərilən məsələyə dair düzgün məlumatın verilməməsi Dünya Bankı tərəfindən maliyyələşdirdiyi layihələrdə iştirakından xaric olunması ilə nəticələ bilər.

## "Azərbaycan Sənaye Korporasiyası" ASC Beyləqan, Ağcabədi, Saatlı, Bərdə, Sabirabad və Biləsuvar Pambıq istehsalı və emalı məntəqələrində ümumilikdə 48 ədəd taya yerlərinin tikintisi işlərinin satın alınması məqsədilə

### AÇIQ TENDER ELAN EDİR

**Tenderin predmeti: "Azərbaycan Sənaye Korporasiyası" Beyləqan, Ağcabədi, Saatlı, Bərdə, Sabirabad və Biləsuvar Pambıq istehsalı və emalı məntəqələrində ümumilikdə 48 ədəd taya yerlərinin tikintisi işlərinin satın alınması barədə**

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikitərəfli zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 40C ünvanından əldə edə bilərlər (Əlaqələndirici şəxs: Fərhad Ələkbərova (tel: +99412 505-95-11)).

**Tenderdə iştirak haqqı: 100 (yüz) manat təşkil edir.**

İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderin Əsas Şərtlər Toplusunu almaq və tenderdə iştirakçı statusunu əldə etmək üçün "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin aşağıdakı manat hesabına 100 (yüz) manat məbləğində vəsait ödəməklə tələb olunur:

Bankın adı: "Azərbaycan Beynəlxalq Bankı"nın Mərkəz filialı

Swift Code: IBAZAZ2X

Bankın ünvanı: Bakı, Z. Tağıyev küçəsi,3.

Müxbir hesabı:AZ03NABZ0135010000000002944  
Kod: 805722

Bank VÖEN:9900001881

Alan: Azərbaycan Sənaye Korporasiyası ASC  
Alanın hesabı:AZ31BAZ38060019446065857204  
VÖEN: 1305305281

Tenderdə müvafiq tikinti sahəsində geniş təcrübəyə, maddi texniki bazaya malik olan hüquqi şəxslər iştirak edə bilərlər.

Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərini açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- iddiaçının tam adı, ünvanı, hüquqi statusunu təsdiq edən sənəd (surət) və bank rekvizitləri;
- tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı (zərflərini açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməmiş, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış.

Tender təklifinin bank təminatı tender təklifinin 1 (bir) %-dən az olmamalıdır.

İddiaçının tender təklifindəki qiymət malların qiymət dəyərindən başqa, nəqliyyat, ƏDV, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla göstərilmişdir.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri 27 iyun 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş və hər iki tərəfi imzalanmış ikitərəfli zərflərdə 05 iyul 2018-ci il saat 17:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 40C ünvanında təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 06 iyul 2018-ci il saat 12:00-da Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 40C ünvanında açılacaqdır.

Tender Komissiyası.

# 28 MAY - RESPUBLİKA GÜNÜ



Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə dost və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, tərəqqi, rifah və əmin-amanlıq arzulayırıq.



**TEKFEN İNŞAAT**

## Tender 2 lot üzrə keçirilir.

**Lot-1.** Bərk inventarların alınması

**Lot-2.** Avadanlıqların alınması.

Tender iştirakçılarna təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lotlar üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından ala bilərlər.

**Lot-1 — 80 manat**

**Lot-2 — 80 manat**

Təşkilat: Ağcabədi Rayon Mərkəzi Xəstə-

TEKRAR

## Ağcabədi Rayon Mərkəzi Xəstəxanası

### AÇIQ TENDER ELAN EDİR

xanası

Dövlət Xəzinədarlığı Agentliyi

Hesab:

AZ36CTRE0000000000002125431

VÖEN: 3400140021

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesabı:

AZ41NABZ0136010000000003944

S.W.I.F.T. BIK: CTREAZ22

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

Iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

—tenderdə iştirak etmək üçün ərizə;

—tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüv-

vədə olmalıdır);

—Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

—iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

—iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

—iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Iddiaçılar tenderdə iştirak etmək üçün yu-

xarda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 27 iyun 2018-ci saat 17:00-a kimi tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 5 iyun 2018-ci il saat 17:00-a kimi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına (Ünvan: Ağcabədi şəhəri, H.Hacıyev küç. 104) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təkliflər 6 iyun 2018-ci il saat 11:00-da qeyd olunan ünvanda açılacaqdır.

Iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

**Əlaqələndirici şəxs: Əli İbadov, Tel.: (021-275-00-90).**

Ünvan: Ağcabədi şəhəri, H.Hacıyev küç 104.

Tender Komissiyası.

**bauma CTT RUSSIA**  
Moscow  
June 5-8, 2018

For more information:  
events@ahk-baku.de

**REGISTER ONLINE!**  
→ [www.bauma-ctt.ru/en/register](http://www.bauma-ctt.ru/en/register)

**bauma CTT RUSSIA**

## AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ

### 2018-ci ildə "Cari təmir" maddəsi ilə əlaqədar

#### AÇIQ TENDER ELAN EDİR

Tender 1 LOT "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azadlıq prospekti 20 ünvanında yerləşən I tədris binasında görülməli Cari təmir işləri üzrə keçirilir.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu (Nəsimi rayonu Azadlıq pr. 20 şəxs Quliyev K. Telefon: 012-598-45-05) tender komissiyasından ala bilərlər.

**Iştirak haqqı 300 manat**

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

VÖEN: 1400196861

Baki ş. Az 1010, Azadlıq pr. 20

Bank rekvizitləri:

Kapital Bank ASC 28 may filialı

Kod 200123 VÖEN 9900003611

M/H AZ37NABZ0135010000000001944

H/hesab № AZ76AIB38060029441210456112

SWIFT kod. AIBAZ2X

**Iştirak haqqı heç bir halda geri qaytarılmır.**

Iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində olmalıdır);

4. Tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində olmalıdır);

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; (arayıqların esləri və tarixləri tender elanından sonra olmalıdır)

TENDER KOMİSSİYASI.

## Ağdaş Rayon İcra Hakimiyyəti 2018-ci ildə

### Ağdaş rayonu, Müşfiq İsayev küçəsinin asfalt-beton yol örtüyünün təmiri işlərinin yerinə yetirilməsi məqsədilə

#### AÇIQ TENDER ELAN EDİR

TEKRAR

**Lot-1. Ağdaş rayonu, Müşfiq İsayev küçəsinin asfalt-beton yol örtüyünün təmir işləri.**

Tender iştirakçılarna təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamalar yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməlidir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə və texniki imkanlara malik olmaları.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı göstərilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağdaş şəhəri, Heydər Əliyev xiyabani-5, İnzibati bina, otaq-18 (əlaqələndirici şəxs: Kərimov Əli Fikrət oğlu, telefon-02023-5-52-46) ala bilərlər.

**Lot-1 — 200,0 manat**

Təşkilat: Ağdaş YXO

H/hesabı: AZ27AIB32051019446000201160

VÖEN: 3300028291

Bank: Kapital bankın Ağdaş filialı

Kodu: 200606

VÖEN: 9900003611

Müxbir hesabı:

AZ37NABZ0135010000000001944

S.W.I.F.T. BIK: AIBAZ 2X

**Iştirak haqqı heç bir halda geri qaytarılmır.**

Iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

—tenderdə iştirak etmək üçün yazılı müraciət;

—tenderdə iştirak haqqının ödənilməsi barədə

bank sənədi;

—tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü müddətində olmalıdır);

—tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra gündən ən azı 60 bank günü müddətində olmalıdır);

—iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;

—iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma 2);

—iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;

—iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma 2);

—iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;

—iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;

—iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;

—iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;

—iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;

—iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;

Tender Komissiyası.

## Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə poçt markası buraxılıb

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə poçt markası buraxılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma Azərbaycanın Türkiyədəki səfirliyi ilə qardaş ölkənin Poçt və Teleqraf Təşkilatı Baş İdarəsi arasında əldə olunub.

Min ədəd buraxılan markada Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan "Azərbaycan Xalq Cümhuriyyəti 100" loqotipi əks olunub.

AZƏRTAC

Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən İsmayilov Nadir Məzahir oğluna 02.11.2007-ci il tarixində verilmiş reyestr N-3115 torpaq sənədi itdiyi üçün etibarsız sayılır.

Quba rayonu Alpan kəndində yerləşən torpaq sahəsinə Balayev Zöhrab Niftulla oğlunun adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (reyestr nömrəsi: 303013001067) itdiyi üçün etibarsız sayılır.

### • Redaksiyanın telefonları:

İqtisadiyyat və islahatlar redaksiyası: 539-95-51;

Siyasət, ictimai problemlər və analitik təhlil redaksiyası: 538-55-20;

Beynəlxalq əlaqələr, dövlət quruculuğu və hüquq redaksiyası: 539-26-18;

Humanitar siyasət redaksiyası: 538-25-70;

Xəbərlər redaksiyası: 538-61-02;

İctimai rəy və sosial problemlər redaksiyası: 538-43-41 tel/faks;

Qəbul otağı: 538-25-70;

Katiblik: 538-25-70;

Reklam və elan xidməti: 441-20-23.



### • Redaksiyanın ünvanı:

AZ1073, Bakı

Matbuat prospekti, 529-cu məhəllə, VII mərtəbə.

E-mail: [resp@azdata.net](mailto:resp@azdata.net)

[www.respublica-news.az](http://www.respublica-news.az)

"Respublika" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunmuşdur.

Qeydiyyat № 7.

**Baş redaktor**  
**Teymur ƏHMƏDOV**

İndeks 0240

Tiraj 4292

Sifariş 023

Qəzetin satış qiyməti 40 qəpik

Məsul nəvbətçi

Əli

SADIQOV

• Çapa imzalanmışdır

26.05.2018